



Bulgarian (български език)

Встъпителни обреди

Знак за кръста

В името на Отца и на Сина и на Светия Дух.

Амин

Поздрав

Благодатта на нашия Господ Исус Христос, И любовта на Бог, и общение на Светия Дух Бъдете с всички вас.

И с вашия дух.

Наказателен акт

Братя (братя и сестри), нека признаем нашите грехове, И така се подгответе да отпразнуваме свещените мистерии.

Признавам си на Всемогъщия Бог И на вас, моите братя и сестри, че съм силно съгрешил, В моите мисли и по думите ми, в това, което съм направил и в това, което не успях да направя, по моя вина, по моя вина, чрез най - тежката ми вина; Затова питам благословена Мери Евър-Виргин, Всички ангели и свети, И вие, моите братя и сестри, да се молим за мен на Господа, нашия Бог.

Нека всемогъщият Бог да ни смили, прости ни нашите грехове, и ни доведе до вечен живот.

Амин

Azerbaijani (azərbaycan dili)

Giriş ayinləri

Хаç işarəsi

Atanın və Oğulun və Müqəddəs Ruhun adı ilə.

Amin

Salamat

Rəbbimiz İsa Məsihin lütfü, və Allah sevgisi, və Müqəddəs Ruhun birliyi Hamınızla birlikdə olun.

Və ruhunuzla.

Penitential akt

Qardaşlar (qardaş və bacılar), günahlarımızı tanıyaq, Beləliklə, müqəddəs sirləri qeyd etmək üçün özümüzü hazırlayın.

Uca Allaha etiraf edirəm Sizə, qardaşlarım və bacılarım, Mən çox günah etmişəm, Düşüncələrimdə və mənim sözlərimdə, Etdiklərimdə və nə edə bilmədiklərimdə, Mənim günahımdan, Mənim günahımdan, ən şiddətli günahımdan; Buna görə də, Mary-ın hər zaman bakirə, Bütün mələklər və müqəddəslər, Sən, qardaşlarım və bacılarım, Allahımız Rəbbin mənim üçün dua etmək.

Qüdrətli Tanrıya rəhmət eləsin, Günahlarımızı bağışla, və bizi əbədi həyata gətirin.

Amin

Bulgarian (български език)

Кири

Господ е милостив.

Господ е милостив.

Христос, смили се.

Христос, смили се.

Господ е милостив.

Господ е милостив.

Глория

Слава на Бога в най -високото, и на земята мир на хората с добра воля. Ние те хваляме, Благословим те, Обожаваме те, Ние те прославяме, Благодарим ви за вашата страхотна слава, Господи Боже, небесен цар, Боже, Всемогъщ Отец. Господи Исусе Христос, само роди Сине, Господи Бог, Агнец Божи, Син на Отец, Вие отнемате греховете на света, смили ни; Вие отнемате греховете на света, Получаваме нашата молитва; Вие сте седнали от дясната ръка на бащата, Поемете ни. Само за теб са светите, ти сам си Господ, ти сами сте най -високите, Исус Христос, със Светия Дух, В Божията слава Отец. Амин.

Събиране

Нека се помолим.

Амин.

Литургия на думата

Първо четене

Словото на Господ.

Благодаря на Бога.

Отговор за псалм

Azerbaijani (azərbaycan dili)

Kyrie

Ya Rəbb, mərhəmət edin.

Ya Rəbb, mərhəmət edin.

Məsih, mərhəmət et.

Məsih, mərhəmət et.

Ya Rəbb, mərhəmət edin.

Ya Rəbb, mərhəmət edin.

Glorya

Ən yüksək olan Allaha izzət, və yer üzündə yaxşı iradə xalqına sülh. Sizi tərifləyirik, Sənə xeyir-dua veririk, Sizi heyran edirik, Sizi tərifləyirik, Böyük izzətinizə görə sizə təşəkkür edirik, Rəbb Allah, səmavi padşah, Ey Allah, Uca ata. Lord İsa Məsih, yalnız Oğul, Atanın oğlu Rəbb Allah, Allahın quzu, Dünyanın günahlarını götürürsən, bizə rəhm et; Dünyanın günahlarını götürürsən, Duamızı al; Atanın sağ əlində oturursunuz, bizə rəhm et. Yalnız sizin üçün müqəddəsdir, Sən tək sən Rəbbsən, Sən yalnız ən yüksəksən, Müqəddəs İsa, Müqəddəs Ruhla, Allahın izzətində ata. Amin.

Toplamaq

Dua edək.

Amin.

Sözün liturgiyası

İlk oxuma

Rəbbin sözü.

Tanrıya təşəkkür edirəm.

Cavabqayıрма məzmuru

Bulgarian (български език)

Второ четене

Словото на Господ.
Благодаря на Бога.
Евангелие

Господ бъде с теб.

И с вашия дух.

Четене от Светото Евангелие
според N.

Слава за теб, Господи

Евангелието на Господ.

Хвалете се на вас, Господи Исус
Христос.

Професия на вярата

Вярвам в един Бог, Отец
Всемогъщ, създател на небето и
земята, от всички видими и
невидими неща. Вярвам в един
Господ Исус Христос,
Единственият роден Божи Син,
Роден от бащата преди всички
възрасти. Бог от Бог, Светлина от
светлина, Истински Бог от
истински Бог, роден, не е
направен, съгласуван с бащата;
Чрез него бяха направени всички
неща. За нас хората и за нашето
спасение той слезе от небето, и
чрез Светия Дух беше въплътен
на Богородица, и стана човек. За
нас той беше разпнат под Понтий
Пилат, Той е претърпял смърт и е
бил погребан, И се издигна
отново на третия ден В
съответствие с Писанията. Той се
възкачи на небето и е седнал от
дясната ръка на бащата. Той ще
дойде отново в слава да съди

Azerbaijani (azərbaycan dili)

İkinci oxu

Rəbbin sözü.
Tanrıya təşəkkür edirəm.
Mücərrəd

Rəbb səninlə olsun.

Və ruhunuzla.

N.-ə görə Müqəddəs İncildən bir
oxu.

Ya Rəbb, Sənə Şöhrət

Rəbbin müjdəsi.

Rəbb İsa Məsih sizə həmd edin.

İmançılıq

Bir tanrıya inanıram, Ata
Qüdrətli, göy və yerin yaradanı,
görünən və görünməyən hər
şeydən. Bir Rəbb İsa Məsihə
inanıram, Allahın yeganə
doğulmuş oğlu, hər yaşdan əvvəl
atanın doğulduğu. Allahdan
Allah, Işıqdan işıq, Həqiqi
Allahdan həqiqi Allah, doğulmuş,
edilməmiş, ata ilə kongressiya;
Onun vasitəsilə hər şey
düzəldildi. Bizim kişiler üçün və
qurtuluşumuz üçün göydən endi,
Müqəddəs Ruh tərəfindən
Məryəm Məryəmin təcəssümü
idi, və insan oldu. Bizim xatirimiz
üçün Pontius Pilate altında
çarmıxa çəkildi, Ölümdən əziyyət
çəkdi və torpağa verildi, və
üçüncü gün yenidən yüksəldi
Müqəddəs Yazılara uyğun olaraq.
Cənnətə qalxdı və atanın sağ
tərəfində oturur. Yenidən izzətdə
olacaq Yaşayanları və ölümləri

Bulgarian (български език)

живите и мъртвите И Неговото царство няма да има край. Вярвам в Светия Дух, Господ, даряващият живот, който пристъпва от бащата и сина, който с бащата и сина е обожаван и прославен, който е говорил през пророците. Вярвам в една, свещена, католическа и апостолска църква. Признавам едно кръщение за прощката на греховете И с нетърпение очаквам възкресението на мъртвите и животът на предстоящия свят. Амин.

Хомилия

Универсална молитва

Ние се молим на Господа.

Господи, чуй нашата молитва.

Литургия на Евхаристията

Офтория

Благословен да бъде Бог завинаги.

Молете се, братя (братя и сестри), че моята жертва и твоята може да е приемливо за Бога, Всемогъщият баща.

Нека Господ да приеме жертвата на вашите ръце за похвала и славата на неговото име, За нашето добро и доброто на цялата му Света Църква.

Амин.

Евхаристийна молитва

Господ бъде с теб.

Azerbaijani (azərbaycan dili)

mühakimə etmək və onun Padşahlığının sonu yoxdur. Mən Rəbb, Rəbbin, həyat verən Ruha inanıram, Ata və Oğuldan kim gəlir, Ata və oğulla kiminlə görüşür və izzətlənir, peyğəmbərlərdən danışanlar. Bir, müqəddəs, katolik və apostol kilsəyə inanıram. Günahların bağışlanması üçün bir vəftiz edirəm və ölənlərin dirilməsini gözləyirəm və dünyanın həyatı gələcək. Amin.

Hopdurlu

Qədrinin

Rəbbə dua edirik.

Ya Rəbb, duanımızı eşidirəm.

Eucharistin liturgiyası

Kütçü

Heç vaxt Allah mübarək olsun.

Dua edin, qardaşlar (qardaş və bacılar), qurbanlığımın və sənin Allaha məqbul ola bilər, Qüdrətli ata.

Rəbb sizin əlinizdəki qurbanı qəbul etsin Adının tərifini və izzətini üçün, Yaxşılarımız üçün və bütün müqəddəs kilsəsinin yaxşılığı.

Amin.

Eucharist namaz

Rəbb səninlə olsun.

Bulgarian (български език)

И с вашия дух.

Повдигнете сърцата си.

Вдигаме ги до Господа.

**Нека благодарим на Господа,
нашия Бог.**

Правилно е и справедливо.

Свети, свети, свят Господи Бог на
домакините. Небето и земята са
пълни с вашата слава. Hosanna в
най -високата. Благословен е
онзи, който идва в името на
Господа. Hosanna в най -високата.

Мистерията на вярата.

Ние провъзгласяваме твоята
смърт, Господи, и изповядайте
възкресението си Докато не
дойдете отново. Или: Когато
ядем този хляб и прием тази чаша,
Ние провъзгласяваме твоята
смърт, Господи, Докато не
дойдете отново. Или: Спаси ни,
спасител на света, Защото от
вашия кръст и възкресение Вие
сте ни освободили.

Амин.

Обред на причастие

**В командата на Спасителя и се
формира от божественото
учение, смеем да кажем:**

Нашият Отец, който е изкуство
на небето, осветено е твоето име;
Твоето царство дойде, Твоята ще
свърши на земята, както е на
небето. Дайте ни този ден
ежедневният ни хляб, и ни
прости нашите престъпления,
Докато прощаваме на онези,
които нарушават срещу нас; и ни

Azerbaijani (azərbaycan dili)

Və ruhunuzla.

Ürəklərinizi qaldırın.

Onları Rəbbə qaldırırıq.

**Allahımız Rəbbin Rəbbinə şükür
edək.**

Düzdür və ədalətlidir.

Müqəddəs, müqəddəs,
müqəddəs Rəbb Hostların Tanrısı.
Cənnət və yer şöhrətinizlə
doludur. Hosanna ən yüksəkdə.
Rəbbin adına gələn xeyir-dua
verdi. Hosanna ən yüksəkdə.

İman sirri.

Ya Rəbb, ölümünüzü elan edirik
və dirilmənizi etiraf edin Yenidən
gəlməyincə. Və ya: Bu çörəyi
yeyib bu kuboku içdikdə, Ya
Rəbb, ölümünüzü elan edirik
Yenidən gəlməyincə. Və ya:
Dünyanın Xilaskarı, bizi xilas
edin, Haçınız və dirilmə ilə Bizi
azad etdin.

Amin.

Birlik ayinləri

**Xilaskarın əmrində və ilahi tədris
tərəfindən formalaşaraq deməyə
cəsarət edirik:**

Göydə sənətkar olan atamız,
Halbuki adınızdır; Sənin səltənəti
gəlsin, THY ediləcək göydə
olduğu kimi yer üzündə.
Gündəlik çörəyimizi bu gün bizə
verin, Bizi günahlarımızı bağışla,
Bizə qarşı günahlandırانları
bağışladığımız üçün; və bizi

Bulgarian (български език)

води не в изкушение, Но ни
избави от злото.

Избави ни, Господи, ние се молим
от всяко зло, любезно дайте мир
в нашите дни, че с помощта на
вашата милост, Можем винаги да
сме свободни от греха и
безопасно от всички страдания,
Докато очакваме благословената
надежда и идването на нашия
Спасител, Исус Христос.

За царството, Силата и славата
са твои сега и завинаги.

Господи Исусе Христос, Кой каза
на вашите апостоли: Мир,
оставям ви, мир ми давам, Не
гледайте на нашите грехове, Но
за вярата на вашата църква, и
любезно ѝ дават мир и единство
в съответствие с вашата воля.
Които живеят и царуват завинаги
и някога.

Амин.

Господният мир е винаги с теб.

И с вашия дух.

Нека си предложим взаимно
знака на мира.

Агнец Божи, ти отнема греховете
на света, Поемете ни. Агнец
Божи, ти отнема греховете на
света, Поемете ни. Агнец Божи,
ти отнема греховете на света,
Дайте ни мир.

Ето агнешкото Бог, ето, който
отнема греховете на света.

Azerbaijani (azərbaycan dili)

sınağa çəkməyin, Ancaq bizi
pislikdən qurtar.

Bizi, Rəbb, hər pisliyindən dua
edirik, dua edirik, Günümüzdə
sülh bəxş edərək, ki,
mərhəmətinizin köməyi ilə,
Həmişə günahdan azad ola
bilərik və bütün çətinliklərdən
təhlükəsiz, mübarək ümid
gözlədiyimiz üçün Xilaskarımızın
gəlişi İsa Məsih.

Padşahlıq üçün, Güc və izzət
sənindir indi və həmişəlik.

Lord İsa Məsih, Həvarilərinizə
kim dedi: Sülh sənə tərək edirəm,
sülhümü sənə verirəm,
Günahlarımıza baxmayın, Ancaq
kilsənin imanında, və sülh və
birliyini lütfkarlıqla bəxş et
iradəniyə uyğun olaraq. Həmişə
və həmişəlik yaşayan və hökm
sürənlər.

Amin.

Rəbbin sülhü həmişə yanınızda
olsun.

Və ruhunuzla.

Bir-birimizi sülh əlaməti təklif
edək.

Allahın quzu, dünyanın
günahlarını götürürsən, bizə
rəhm et. Allahın quzu, dünyanın
günahlarını götürürsən, bizə
rəhm et. Allahın quzu, dünyanın
günahlarını götürürsən, bizə sülh
verin.

Allahın Quzusuna baxın,
Dünyanın günahlarını götürənləri

Bulgarian (български език)

Благословени са тези, призовани на вечерята на Агнето.

Господи, не съм достоен че трябва да влезете под моя покрив, но само кажете, че думата и душата ми ще бъдат излекувани.

Тялото (кръвта) на Христос.

Амин.

Нека се помолим.

Амин.

Заклучителни обреди

Благословение

Господ бъде с теб.

И с вашия дух.

Нека всемогъщият Бог да ви благослови, Бащата и Синът и Светият Дух.

Амин.

Уволнение

Излезте, масата приключи. Или: Отидете и обявете Евангелието на Господ. ИЛИ: Върви в мир, прославяйки Господа до живота си. Или: Върви в мир.

Благодаря на Бога.

Azerbaijani (azərbaycan dili)

gör. Quzunun şam yeməyinə çağırılanlar mübarəkdir.

Lord, mən layiq deyiləm damımın altına girməlisən, Ancaq yalnız sözü söyləyin və ruhum sağalacaq.

Məsihin bədəni (qan).

Amin.

Dua edək.

Amin.

Sonrakı ayinlər

Bərəkət

Rəbb səninlə olsun.

Və ruhunuzla.

Qüdrətli Allah səni qorusun, ata və oğul və müqəddəs ruh.

Amin.

İşdən çıxarılma

Çıx, kütlə sona çatdı. Və ya: Gedin və Rəbbin müjdəsini elan edin. Yoxsa: Rəbbi həyatınızla izzətləndirərək sülh içində ol. Və ya: sülhə gedin.

Tanrıya təşəkkür edirəm.